

M. F. MƏMMƏDOVA, pedaqoji e. n.

Heydər Əliyev adına AAHM

PEDAQQOJİ TEKNOLOGİYALARIN TƏSNİFATI

Məqalədə Ali Harbi məktəb müəllimləri üçün yeni pedaqoji texnologiyalarlardan istifadənin effektiv yolları araşdırılmışdır.

Bu gün ingilis dilinin ixtisas dili kimi tədrisinə qoyulan tələblər dəha da yüksəlmış, bu dildə ənsiyyət qurmaqla kommunikativ niyyətlərinə uğurlu şəkildə nail olmaq qabiliyyətinin formalaşdırılması və inkişaf etdirilməsi diqqət mərkəzində olan problemlərdən birinə çevrilmişdir.

Xarici dil dərslərinin, o cümlədən də ingilis dili dərslərinin lazımı şəkildə təşkil edilməməsinin səbəbi olaraq yeni pedaqoji texnologiyalardan düzgün və səmərəli şəkildə istifadə olunmamasını göstərmək olar.

Praktik mənada pedaqoji texnologiya dedikdə, həm də qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və munasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata kecirmək üçün əməliyyatlar kompleksi başa duşulur. Pedaqoji texnologiyada müəllimin fəaliyyətini aşağıdakı funksional komponentlərə ayırmak olar:

1. Qnostik (idrak);
2. Layihələşdirici;
3. Konstruktiv;
4. Təşkilatçılıq;
5. Kommunikativ (unsiyət) [1].

Bələdliklə, müəllimin təlim texnologiyalarını aşağıdakı əməliyyatlar təşkil edir:
-bilikləri toplamaq üçün (olda etmək) əməliyyatlar;
-talimin və təhsil-tərbiyənin məqsədlərini layihələşdirmək üçün əməliyyatlar;
-talim və təhsil-tərbiyə prosesini təşkil etmək üçün əməliyyatlar;
-bilikləri kursantlara öyrətmək üçün əməliyyatlar.

Qnostik komponent daxildir: təlim, təhsil-tərbiyənin məqsədləri, tədris etdiyi fənnin məzmunu barədə biliklər, kursantları öyrənmək, təlim prinsiplərini və texnologiyalarını öyrənmək, öyrədici və tərbiyədici məşğələlər kecirmək və s.

Layihələşdirici komponent. Uzaq məqsədləri (pespektivləri), əməliyyatları, vəsítələri özündə birləşdirir; layihələşdirmə cinsi fərqlər nəzərə alınmaqla həyata kecirilməlidir.

Konstruktiv komponent. Qarşidakı məşğələni hazırlanmaq üçün əməliyyatlar kompleksini nəzərdə tutur.

Təşkilatçılıq komponenti. Məşğələleri hazırlanmaq və kecirmək üçün əməliyyatlar kompleksini nəzərdə tutur.

Kommunikativ komponent. Kursantlarla qarşılıqlı ənsiyyət prosesi zamanı fəaliyyət üçün əməliyyatlar kompleksini özündə birləşdirir.

Son iki komponent (kommunikativ və təşkilatçılıq komponentləri) bir-biri ilə six əlaqədədir. Texnologiyaların müxtəlif təsnifatları var. Onlardan ikisi-pedaqqoji və psixoloji texnologiyalar xüsusilə qeyd edilmişdir.

Pedaqqoji texnologiyalarda əməliyyatlar və hərəkətlər fiziki cəhətdən hiss olunur.

Psixoloji texnologiyalar gizli xarakter daşıyır. Bu, konkret insanların psixikasında baş verən əməliyyatlar və hərəkətlərdir. Amma pedaqoji və psixoloji texnologiyalar arasında dəqiq sərhəd müəyyənləşdirmək olduqca cətindir.

Pedaqqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər:

1. Təlim;

Humanitar elmlər

2. Tərbiyə;
3. İnkışaf;
4. Diaqnostika.

Təlim texnologiyası dedikdə, bilik, bacarıq və vərdişləri formalasdırmaq üçün əməliyyatlar kompleksi başa duşulur.

Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm olaraq ümumiləşən munasibətlərin, məqsədyonlu formalasdırılması üçün əməliyyatlar kompleksi başa duşulur.

İnkışaf texnologiyası təlim və təhsil-tərbiyə texnologiyası ilə əlaqədardır. Psixi inkışaf dedikdə, əqli bacarıqların formalasdırılması, insan psixikasında hər hansı əməliyyatların (çıxarılması) coxalması nəzərdə tutulur. Beləliklə, bacarıqların formalasdırması harada baş verirse orada da psixi inkışaf müşahidə olunur. Fiziki inkışaf zamanı fiziki bacarıqlar nəticə kimi özünü göstərir.

Diaqnostika texnologiyası pedaqoqların və ya psixoloqların sağın məktəbə hazırlığı diaqnostlaşdırmasıdır. Pedaqoji texnologiyaların psixi materialı vardır. Məsələn, təlim prosesində predmetlərin və hadisələrin psixi obrazları biliklərin psixi materialı hesab olunur. 12 növ analizatorun beyinə götirdiyi informasiya orada 12 növ obraz yaradır. Deməli, biliklər kursantların psixikasında formalasmış obrazlardır.

Əgər biliklərin psixi materialı obyektlərin və ya hadisələrin obrazlarından, inkışafın psixi materialı psixi əməliyyatlarından. Bu əməliyyatlar psixi proseslərdə həyata kecirlir. Kursantların psixi inkışafı psixi proseslərdə yeni psixi əməliyyatların formalasdırılmasını nəzərdə tutur. Munasibətlər təhsil-tərbiyənin psixi materialını təşkil edir [2].

Munasibətlərin tərbiyə prosesinin materialı olması üçün onlar aşağıdakı göstəricilər üzrə ölçülməlidir:

- həcmində;
- anlaşılan olmasına;
- sabit və müntəzəm olmasına;
- ümmümləşdirici olmasına;
- oyadıcı quvvə olmasına.

Munasibətlər insanın davranışında təzahür edəndə və o idarə olunanda tərbiyə prosesinin nəticəsi hesab olunur.

Cəmiyyət inkışaf etdikcə hər sahədə olduğu kimi pedaqoji sahədə də yeni-yeni tələblər irəli sürülür. Bu işə pedaqoji prosesin təkmilləşməsi, yeni məzmun, forma və metodlar tətbiq etməyi zəruri edir.

Pedaqqoji sistemin təkmilləşməsi iki yolla həyata kecirlir:

1. İntensiv;
2. Ekstensiv.

İntensiv yol-pedaqqoji sistemin daxili ehtiyatlarını işa salmaqla bağlıdır. Məsələn, yeni metodlar tətbiq etməklə kursantlara müştəqil iş bacarıqları aşılanmaqla onları özüntütsilə cəlb etmək intensiv yoldur.

Ekstensiv yol-pedaqqoji prosesə əlavə vaxt və vəsait cəlb olunmasını nəzərdə tutur. Məsələn, gənc nəslə möhkəm bilik vermək üçün təlim müddətini uzatmaq, proqramları genişləndirmək olar. Bu ekstensiv yoldur. Halbuki bunsuz da məqsədə nail olmaq mümkün kündür.

Pedaqqoji prosesdə yeniliklərin miqyası müxtəlif ola bilər. Müəyyən bir metod, formanı təkmilləşdirmək, yeni iş texnologiyalarını tətbiq etmək, yaxud təhsil-tərbiyə sistemini yeniləşdirmək.

Respublikada hazırda təhsiy sahəsində islahatlar aparılır. Təhsilin maddi bazası, təhsil və tərbiyə işinin məzmununda, metodikasında, müəllim-kursant munasibətlərində, idarə etmədə böyük dəyişiklik baş verir. Azərbaycanda milli dövlət quruculuğunun başlanması ilə pedaqoji nəzəriyyə və praktikada əvvəllər bərqrar olmuş stereotiplərin köhnəldiyi dərk edildi. Yeni pedaqoji konsepsiylar, nəzəriyyələr irəli sürüldü. Yeni pedaqoji təsfəkkur, milli qaynaqlar və ümumbəşəri

dəyərlər zəmində yaranan məktəbin inkişafında təsir edə biləcək konsepsiylar, nəzəriyyələr meydana çıxıdı [3].

Kursantın bir şəxsiyyət kimi formalasması təhsil sisteminin əsas vəzifəsi hesab olunur. Bu köklü vəzifənin həyata kecirləməsi üçün təhsilin, təlimin inkişafetdirici, tərbiyədici və diaqnostik funksiyaların genişlənməsi ön plana çəkildi.

Pedaqogikanın metodoloji problemlərinə, strukturlarına dair yeni ideyalar, fikirlər, yanaşmalar formalasdı. Bu dövrdə təlim və tərbiyə nəzəriyyəsində ciddi dəyişiklik baş verdi, yeni ideyalar dəyişdi.

Pedaqoqikanın elminin qarşısında duran ən aktual problemlərdən biri ahəngdar şəxsiyyətin formalasması məsələsidir. Məlum olduğu kimi zaman-zaman bu barədə müxtəlif fikirlər və fərqli nəzəriyyələr yaranmışdır. Təlimin əsas məqsədi öyrətmələrin şüurunda dünyanın düzgün manzarasını yaratmaq, onların intellektual inkişafını və tərbiyəsini təmin etməkdən ibarətdir [4].

Təlim metodu bütövlükda pedaqoji proseslərin ünsürlərindən olub, digər ünsürlərlə vəhdətdə çıxış edir. O təlimin məqsəd və məzmununa xidmət edir. Məqsəd və məzmun dayışdırıcı metod və texnologiyalar da dəyişir. Qeyri-səmərəli metodlarda yüksək təlim-tərbiya nəticələrinə nail olmaq olmaz. Müasir dərs yalnız tədris vəzifələrinin deyil, təlim, tərbiyə və inkişafın bir-biri ilə qarşılıqlı əlaqədə olduğu kompleks vəzifələrinin planlaşdırılmasıdır.

Təlimləndirici funksiya: Pedaqoji texnologiyaların bu funksiyası aparıcı vəzifədir. Bu funksiyanın naililiyətləri dərsdə qarşıya qoyulmuş didaktik vəzifəyə tam uyğun olaraq demokratik və adekvat metodу secməkdə məzmun son dərəcə aydın və ifadəli təmin edilməsində özünü göstərir.

Tərbiyədici funksiya: Ənənəvi təlim prosesində tərbiyədici dərs dərsin müəyyən hissəsində onun üçün bilavasitə əlverişli şəraiti olması anda yerinə yetirilir. Adətən bir çox hallarda material izah olunub başa catandan sonra tərbiyəvi nəticə çıxarılır. Təlim prosesində tərbiyəvi işin təşkili fəaliyyətdə olan materialın məzmununda və dövlət ideologiyasından asılı olur. Təlim metodlarının vasitəsi ilə əsas tərbiyəvi ideyalar kollektivcilik, əməkdaşlıq, qarşılıqlı, yaradıcı və s. həyata kecirlər. Kollektiv fəaliyyətdə şəxsiyyətlərarası əlaqələr möhkəmləndirilir. Təlim prosesində tərbiyə təlimin metodik sisteminin təşkilində öz həllini tapır. Təlim prosesində müəllim kursantın idarə fəaliyyətini idarə edir, onu inkişaf etdirir. Inkişafetdirici təlim ideallı ensiklopedik, inkişaf etmiş şəxsiyyət deyil, cəvik, ağıllı, hər yeniliyə cəld reaksiya verən, gələcəkdə dərk etməyə və müstaqil fəaliyyətə tələbatları olan, yaxşı bələdçilik vərdişlərinə, yaradıcı qabiliyyətə yiyələnən şəxslərdir [5].

NƏTİCƏ

İlk dəfə inkişaf etmiş ölkələrdə yaranmış yeni pedaqoji texnologiyaların tətbiqinə bizim məktəblərimizdə nisbətan son zamanlar başlanılmışdır. Tədricən yeni pedaqoji texnologiyalarla əlaqədar program tələblərinin şərtləri elmi-nazəri cəhətdən əsaslandırılmış və tətbiqinə dair tövsiyələr hazırlanmışdır. Təlim texnologiyalarından istifadə onun müxtəlif növləri (dil dərslərində)-problemli təlim, işləzər oyular, modul təlim, Valdorar pedaqogikası, Şatalov pedaqoji sistemi, kompüter təlimi və s. bunların hamısı təlim texnologiyalarının formaları kimi təhlili genişlənir və uyğun tədbirlərin tətbiqi sahəsində məqsədyönlü işlər aparılır.

ƏDƏBİYYAT

- 1.Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: 2009.
- 2.A.Abbasov, H.Əlizadə Pedaqogika. Bakı: 2000.
- 3.R.Cəbbarov Təlim-tərbiyə məüssəslərinin idarə olunması məsələləri. Bakı: 2002.
- 4.A. Nəzərov Müasir təlim texnologiyaları fənni üzrə program. Bakı: 2010.
- 5.F.Sadiqov Pedaqogika. Bakı: 2006.